



Məhsulun üstünlükləri

- Portativ buxar çıxarma və filtrləmə cihazlarımız emalatxananızın hər bir düymündən səmərəli istifadə etməyə imkan verir.
- Emalatxananızda müəyyən bir nöqtəyə bağlanmadan hər cür qaynaq və istehsal əməliyyatlarını edə bilərsiniz.
- Yüksək lokal buxar çıxarma gücü ilə təchiz olunmuş yüksək keyfiyyətli cihazlarımız sayəsində hər cür qoxu, duman və uçucu tullantıları asanlıqla tuta və filtrləyə bilərsiniz.
- Əyiləbilən və uzadılan buxar çıxarma qolları ilə istənilən yerə çata və asanlıqla buxar çıxarma təmin edə bilərsiniz.
- 152 mm daxili diametrli 2m, 3m və 4m –lik müxtəlif uzunluqlu əyiləbilən buxar çıxarma qolları mövcuddur.
- Çıxarılan hava əvvəlcə alov tutucudan, sonra isə iri və tez alışan hissəciklərdən ayrıldığı ön filtdən (G4) keçir. Daha sonra əsas filtrə çatan suqəbuledici hava 99,0% sürətlə süzülür və aktiv karbon filtrindən keçir. Burada qoxusu təmizlənir və çıxarma qurğusunun yerləşdiyi mühitə qaytarılır. Beləliklə, o, öz mühitindəki kondensasiyaya zərər vermədən əhəmiyyətli enerji qənaətini təmin edir.
- Dayanıqlı və səssiz quruluşu ilə bütün qaynaq proseslərinə, xüsusən də TIG/WIG qaynaq növlərinə uyğundur.

Ümumi filtr məlumatları

Filtrləmə mərhələsi	4- mərhələ
Filtr növü	Birdəfəlik kartric
Filtr səthinin sahəsi	16 m ²
Əsas filtr səthi	17 m ²
Səmərəliliyi	> 99%
1-ci mərhələ filtr	Tor qığılcım söndürücü
2-ci mərhələ filtr	G4 İlkin filtr
3-cü mərhələ filtr	F8 Əsas filtr 16 m ²
4-cü mərhələ filtr	Dənəvər aktivləşdirilmiş karbon

Texniki detallar

Ölçülər (WxDxH)	650 x 720 x 1285 mm
Çəki (qollar istisna olmaqla)	131 kq
Akrobat qolunun diametri	Ø152mm
Mühərrik gücü	1.5 kW
Təchizat gərginliyi	3x400V/50Hz
Səs səviyyəsi	72 dB
Buxar çıxarma gücü	1300 m ³ /s
Cərəyan	3 A
Ventilyator növü	Radial - Rotorlu Geniş Növ

Standart və Əlavə Avadanlıq

Bu sifariş koduna Əsas qurğu, Standart 3-m-Qol/ tor filtri, G4 ön filtr, F8 əsas filtr və karbon filtr daxildir

6051400080



2m 6051400019
3m 6051400020
4m 6051400021



F8 Əsas Filtr
6051400002



İlkin Filtr (G4)
6051400028



Aktivləşdirilmiş karbon
filtri 6051400082